

ERMƏNİ TERROR VƏ QULDUR BİRLƏŞMƏLƏRİNİN BƏŞƏRİYYƏTƏ QARŞI CİNAYƏTLƏRİ

(XIX-XXI əsrlər)

(əvvəli 4 mart tarixli sayımızda)

Həmin zonalarda isə məlum səbəblər görə ermənilərdən savayı heç bir digər millətə və etnik qrupa yer yoxdur. Erməni irqçılıyi ideyası daşnaqların 1919-cu ildə Yerevanda keçirdikləri IX Ümumdünya Kongresində daha da inkişaf etdirilmişdir. Məhz bu toplantıda "Nemeses" terror qrupuna öz ölkələrinin hökumətində aparıcı vəzifələr tutan bütün türk mühacirləri məhv etmek tapşırılmışdı. Antitürk kampaniyaya erməni mənşəli amerikalı Saxon Natali başçılıq edirdi. Sərhədsiz terrorun başlangıcı qoyulmuşdur: sonralar bu terror təşkilatının qurbanları təkcə türklər deyil, həm də dünyadan müxtəlif ölkələrdən en müxtəlif millətlərin nümayəndələri oldular.

Bələdiyə, bu bədnam "partiyanın" yaranma və fəaliyyət tarixi göstərir ki, "Daşnaqsütün"un siyasi mübarizəsinin əsas əsili terrorun təşkili və həyata keçirilməsi, ekspropriasiya və kütlevi qırğınlar olmuş və olaraq da qalır. Partiya özünün program məqsədlərinə çatmaq üçün bütün dünyada fəaliyyət göstərən erməni terror təşkilatlarından ibarət məqsədəyən şəkildə yaradılmış şəbəkədən fəal istifadə edir. Yuxarıda adı gedən təşkilatın yaranma tarixi, onun programı və sonrakı cinyet fəaliyyəti təcrübəsi "Daşnaqsütün"u beynəlxalq erməni terror təşkilatı hesab etməkdən ötrü metodoloji əsas verir.

Mart 1893-cü il. Ankara. Türkiye. Ankara etrafında erməni quldur birləşmələri müsəlmanların kütlevi surətdə qırğını təşkil etmişlər. Qırğının təşkilatçıları əsas etibarilə "Qıncak" erməni terror təşkilatının yaraqları olmuşlar. Tədqiqatçı Karibiye görə erməni təşkilatları iki prinsipdən çıxış edirdilər: 1) qiyam qaldırmaq; 2) "bu qiyam və qırğınlar barede hay-küy qaldırmaq, onların həcmini genişləndirmek. Onlar bir fikri menimsəməsildər ki, siyaset - başdan ayağa yalandır və xalqın taleyini yalan yolu ilə xilas etmək olar".

18 sentyabr 1894-cü il. İstanbul. Türkiye. Erməni terrorizmi ideoloqları tərefindən müsəlmanların bir sutka davam edən qırğını təşkil olunmuşdu. Sonra Ak Hisarda türklər və kürdlərin qırğını töredilmişdir. Tələf olanlar arasında qadınlar, qocaclar və uşaqlar əksəriyyət təşkil edirdi. Cinayət "Qıncak" erməni terror təşkilatının yaraqları tərefində həyata keçirilmişdir.

Oktyabr 1894-cü il. Trabzon. Türkiye. Türkiyənin Trabzon şəhərində və onun etraflarında məluki əhalinin kütlevi qırğını. Bu qanlı hadisənin təşkilatçıları - öz dövlətlərini yaratmaq üçün ərazilərin "etnik baxımdan təmizlənməsi" programını həyata keçirən "Qıncak" erməni terror təşkilatının yaraqları tərefindən həyata keçirilmişdir. Lakin bu məqsədə nail olmaqdan ötrü "bütöv ərazilər" lazımdı. Fransa Xarici İşlər Nazırlığının 1897-ci ildə dərc edilmiş sənədlərinə görə Türkiye ərazisində nəinki erməni

dövləti, hətta muxtarıyyət yaratmaq üçün belə əsas yox idi. Həmin sənədlərin 2-ci səhifəsində deyilir ki, müxtəlif tayfaların ərazilərdə paylanmasının dərindən öyrənilməsi təsdiqləməyə imkan verir ki, Türkiyə imperiyasının heç bir vilayətində ermənilər əhalinin əksəriyyətini təşkil etməmişlər.

Oktyabr 1894-cü il. Ərzurum. Türkiye. Türkiyənin Ərzurum şəhərində və onun etraflarında "Qıncak" terror təşkilatının xaricdən rəhbərlik etdiyi erməni quldur birləşmələrinin başkəsənləri tərefindən müsəlman əhalinin küfləri qırğını töredilmişdir. Həmin günlərin qanlı qırğını təsvirə gelmir. Erməni terror təşkilatı və quldur birləşmələrinin əksəriyyətə qarşı töredikləri cinayətlər mövzusunu tədqiq edərən xüsusi qəddarlıq əsurlarının tam mənzərəsi aşkar olur. Əksər müəlliflər bunu qısaca "qırğın" sözü ilə ifadə edirlər. Erməni qulduru kəndlini ayaqlarından asaraq onu cəmdək kimisi soyur, südəmər körpələri göye tullayıb havadaca qılıncla doğrayır, hamile qadınların qarınlarını yarır və doğulmağa imkan tapmamış körpənin başına min cür oyunlar götürir, adamların başının dərisini soyur, qadınların döşələrini kəsir, qocaların gözlərini çıxarır, əl-ayağını doğrayır, uşaqları bir yere yiğaraq diri-dirə yandırırlar.

Oktyabr 1894-cü il. Bitlis. Türkiye. Türkiyənin Bitlis şəhərində və şəhərtrafi rayonlarda "Qıncak" erməni terror təşkilatının saqqalları tərefində əslində bütün müsəlman əhalisi məhv edilmişdir. Əmlakları qarət olunmuş, evləri yandırılmışdır. Müxtəlif tədqiqatçılar ermənilərin kütlevi terrorun təşkili və həyata keçirilməsində öz ifadəsini tapmış insanlara olan beşənətin eş səbəbini tapmağa çalışmışlar. "Böyük Ermənistən - dənizdən-dənizə uzanan ölkə" yaradılması kimi cəfəng ideya heç kəs tərefindən ciddi qəbul edilmirdi. "Rusiya ermənilərin kütlevi sürürndə" məqəlesinin müəllifi Svetlana Lurye bu suala növbəti dəfə ağlıb bir cavab tapmayaraq erməni yazılışı Qrant Matevosyanın heç ne izah etməyen, lakin pafosla dolu sözlərini misal götürir: "Biz həm özümüzü, həm də xalqı aldatmalı, məğlubiyyəti qəbul etməməliyik". Erməni terrorizminin mənbələrini izah etməyə da-ha bir cəhd Rusyanın 1908-ci il tarixli arxiv sənədlərində öz əksini tapmışdır: "Erməni psixikasının fərqləndici cizgiləri - milli özünəqapalılıqlıdır və başqa xalqlara nifret, mərhəmətsiz egoizm və özünüsevərlik buradan irəli gəlir. Bu keyfiyyətlərə yanaşı, əsrlərlə köləliyin nəticəsi olaraq riyakarlıq da yaranmışdır: güclülər qarşısında mütilik və yaltaqlıq, eyni zamanda ona imkan daxilində ziyan vurmaq səyləri. Yeni-yeni xalqlarla daim ünsiyyətde olmaq ermənilərde ticarətə və bununla yanaşı, aldatmağa və sərvət toplamağa məhəbbəti inkişaf etdirmişdir. Elə həmin tarixi səbəblər üzündə onlar özlərinde müşahidəçilik qabiliyyətlərini inkişaf etdirərək sərmayənin təkcə insanın yox, həm də

dövlətin gündəlik həyatında nə kimi böyük qüvvəye malik olduğunu başa düşmüşlər. Rasionalizm erməniləri monofizitizmə, yəni İsa Məsihədə Allah adəmi olmayı rədd etməyə gətirib çıxmışdır. Ermənilər Vselensk kilsəsi tərefində nifrinlənmiş, yəni qovulmuşlar. Qərbədən uzaqlaşmış və türkərin hökmranlığı altına düşmüş ermənilər öz cəfəngiyatları və bidətləri ilə daha six birləşərək özlerinə daha çox qapanmış ermənilər kimisə çalmaq üçün qırılıb fürsət gözləyən ilana bənzəyirlər".

Noyabr 1894-cü il. Hələb. Türkiye. Türkiyənin Hələb şəhərində və onun etraflarında "Qıncak" terror təşkilatının qərarlarını icra edən erməni başkəsənləri dinc əhalini vəhşicəsine qətlə yetirmişlər. Odlu silah və hətta topalarla silahlanmış erməni ya-raqlarından yaba və bəllərlə müdafiə olunmaq məcburiyyətində qalmışlar. Belə qırğınlar Harput, Urfa, Sivas şəhərlərində də töredilmişdir."

Noyabr 1894-cü il. Diyarbəkir. Türkiye. Türkiyənin Diyarbəkir şəhərində və onun etraflarında xaricdən "Qıncak" terror təşkilatı tərefindən idarə olunan erməni quldur bir-ləşmələri bütün müsəlman əhalini qılıncdan keçirmişlər.

Noyabr 1894-cü il. Adana. Türkiye. Erməni quldur birləşmələri "Qıncak" terror təşkilatı tərefindən o dövrün mükəmməl silahları ilə silahlandıraraq Türkiyənin Adana şəhərində və onun etrafında dinc əhaliyə divan tutmuşlar.

Noyabr 1894-cü il. Maraş. Türkiye. "Qıncak" terror təşkilatının yaratdığı erməni quldur birləşmələri Türkiyənin Maraş şəhərində və onun etraflarında müsəlman sakinlərə amansız divan tutmuşdur. Bu qırğının başlangıcı 30 sentyabr 1895-ci ildə Böyük Liman yaxınlığında keçirilmiş fitnəkar nümayişlə qoyulmuşdur. Təşkilatçılar tərefində nümayişin dinc xarakteri olacaq rəsmen bəyan edilsə də, bütün iştirakçılar (təxminən 2000 nəfər) yaxın etnik erməni silahlı gələrək "30 sentyabr xatır günü etmək məqsədilə" polisə qəsdən silahlı toqquşma törətmüşdilər. Bu qanlı hadisələrin bilavasitə rəhbərləri aşağıdakılardır: içtimaiyyətə özünü rus zabiti kimi təqdim edən erməni quldur dəstələrinin başçısı Kavafyan; hadisə yerinə şeyx qiyafəsində və ağlaşımayan mebləğdə pul ilə gəlmış Ambarsum Bolcan; Afinada antitürk nümayişlərinin təşkilatçısı Miqrən Damadyan. Erməni terror təşkilatı "Qıncak"ın güddüyü məqsəd dəyişməmişdir: kürdler və türklər əleyhinə kütlevi terror, onların zorla doğma yerlərindən qovulması.

Noyabr 1894-cü il. Kayseri. Türkiye. Türkiyənin Kayseri şəhərində və onun etraflarında erməni terror təşkilatı "Qıncak"ın quldur birləşmələri tərefindən "dənizdən-dənizə uzanan böyük Ermənistən" yaratmaq şəhəri altında dinc müsəlman əhalisinin kütlevi qırğını təşkil olunmuşdur.

Rus tədqiqatçısı V.L.Veliçkoya görə erməni məhəllə məktəblərindən mehəz həmin dövrde "bədnam böyük Ermənistən" və ermənilərin özlerinin bütün qonşularını mədəniləşdirmək kimi dünyəvi missiyası haqqında tədris vəsaitləri feal surətdə yayılmağa başlamışdır. Həmin məktəblərdə, həmçinin paytaxtı Tiflis olmaqla az qala Voronejə qədər böyük Ermənistən xəritəsi də yayılmışdır". Bir müddətdən sonra "Daşnaqsütün" erməni terror

təşkilatının ideoloqu Ov.Kaçaznuni bəyan edəcəkdir ki, "dənizdən-dənizə uzanan böyük Ermənistən" yaratmaq ideyası arxa yox, erməni xalqının tələbidir və erməni xalqı bu tələbi öz qarşısında və bütün əksəriyyət qarşısında ciddi şəkildə qoymuşdur.

İyun 1895-ci il. Nyu-York. ABŞ. Növbəti terror təşkilatı — "Erməni Vətənperver İttifaqı"nın yaradılması məhz bu tarixə təsadüf edir. Məqsəd nəyin bahasına olursa-olsun "böyük Ermənistən" haqqında mifik ideyanı həyata keçirməkdir. Maraqlıdır ki, təşkilat terror aktlarından və digər hədə-qorxu əsurlarından savayı, müxtəlif ölkələrin diplomatiq xidmətlərindən çugulcular və lobbi şəbəkəsinin yaradılmasını nəzərdə tuturdu. Lakin siyasi aləmdə ilk addımlar göstərdi ki, Avropa ölkələrinin əksəriyyəti və Rusiya "Erməni Vətənperver İttifaqı" təşkilatının programına şübhə ilə yanaşır və onun qarşidakı fəaliyyətini digər erməni təşkilatı - "Qıncak"ın qanlı cinayətləri ilə əlaqələndirir.

Oktyabr 1895 — yanvar 1896-ci il. Zeytun. Türkiye.

Erməni terror təşkilatı "Qıncak"ın yerli bölmələrinə məxsus başkəsənlər tərefindən vəyətin dinc müsəlman əhalisine amansız divan tutulmuşdur. Bu qırğının başlangıcı 30 sentyabr 1895-ci ildə Böyük Liman yaxınlığında keçirilmiş fitnəkar nümayişlə qoyulmuşdur. Təşkilatçılar tərefində nümayişin dinc xarakteri olacaq rəsmen bəyan edilsə də, bütün iştirakçılar (təxminən 2000 nəfər) yaxın etnik erməni silahlı gələrək "30 sentyabr xatır günü etmək məqsədilə" polisə qəsdən silahlı toqquşma törətmüşdilər. Bu qanlı hadisələrin bilavasitə rəhbərləri aşağıdakılardır: içtimaiyyətə özünü rus zabiti kimi təqdim edən erməni quldur dəstələrinin başçısı Kavafyan; hadisə yerinə şeyx qiyafəsində və ağlaşımayan mebləğdə pul ilə gəlmış Ambarsum Bolcan; Afinada antitürk nümayişlərinin təşkilatçısı Miqrən Damadyan. Erməni terror təşkilatı "Qıncak"ın güddüyü məqsəd dəyişməmişdir: kürdler və türklər əleyhinə kütlevi terror, onların zorla doğma yerlərindən qovulması.

26 avqust 1896-ci il. Erməni terror təşkilatı Osmani bankına basqın edərək girov götürür. Cina-yət üç nəfər etnik erməni tərefindən töredilmişdir və onlara Qaregen Pasdermacan (Osmanlı Assambleyasının gələcək deputatı) rəhbərlik edirdi. Terror aktının təşkilatçısı — "Daşnaqsütün"un mülahizəsinə görə hay-küyə səbəb olan basqın içtimai fikirdə "Qıncak"ı qabaqlamağa imkan verəcəkdir. Belə ki, mehəz sonuncu 1896-ci ilin axırlarında "dənizdən-dənizə uzanan böyük Ermənistən" yaratmaq şəhəri altında dinc müsəlman əhalisinin kütlevi qırğını təşkil olunmuşdur.

"Qafqaz" qəzeti yazdığını görə artıq həmin dövrde Axaltsixe (Gürcüstan). Şəhər Dumasında əksəriyyət təşkil edən erməni köçkünləri tərefində yerli əhalinin pravoslav kilsəsi tikmək xahişinə bütünlük rədd cavab verilmişdir. Gürcü pravoslav əhalisi hiddətlənmişdir.

12 iyun 1903-cü il. Artvin. dairəsində Şutqart Politexnikumunun tələbəsi Abramyanın başçılıq etdiyi ermənilərdən ibarət quldur dəstəsi tutulmuşdur. Rusiya polisi silah, dinamit, bomba və s. partlayıcı maddələr tapıb müsadire etmişdir. Quldur dəstəsinin üzvləri Cənubi Qafqazın müxtəlif şəhərlərində yaşayan etnik ermənilər idir. Qrup silsilə terror aktları keçirməyə hazırlanırdı.

13 avqust 1903-cü il. Aleksandropol. Axşam saat 7 radələrində şəhərin küçələrindən birində Cənubi Qafqazda pravoslav xristianlığı təbliğ edən protoierey Vasilov xəncərlə qətlə yetirilmişdir. Erməni Komitəsinin səyləri sayesinde ("Qıncak"ın yerli şəbəsi) qatil qaçıb gizlənə bilmışdır.

29 avqust 1903-cü il. Quba. alayının yerləşdiyi kazarmaların yaxınlığında xəlvəti bir dalanda Amerika təbəesi milliyətçə erməni Con Naxikyan el qumbaraları hazırlamaqla məşğul idi. Verilən məlumatə görə terrorcu və onun silahdaşları dina-mit və digər partlayıcı maddələr vasitəsilə Cənubi Qafqazda Rusiya qulluqçularına qarşı qanlı qırğınlar keçirməyi planlaşdırıldılar. Təsadüfi partlayış neticəsində erməni terrorçuları cinayəti törməyə imkan tapmayaraq həlak olmuşdular.

29 avqust 1903-cü il. Yelizavetpol (Gəncə). **Azərbaycan.** Şəherin kənarında yerləşən erməni kilsəsinin yanında kilsə zənglərinin çalınması ilə "Qıncak" terror təşkilatının sənədarisində uyğun olaraq bir neçə min erməni toplaşmışdır. Atışma neticəsində qeyri-erməni mənşəli məlki əhali arasında ölenlər və yaralananlar vardi. Rusiya arxiv sənədlərində erməni kilsəsinin fitnəkar əməllərini izah edən tehqiqtə işləri qalmaqdadır: "... ibadət zamanı (Qriqorian kilsəsi nəzərdə tutulur — red.) birinci yerdə yalnız bir katolikos, sonra ise xristian — qriqorianlar dururlar. Bütün qalanlar — istər xristianlar olsun, istərsə başqa dinə etiqad edənlər — hamisi "kafir və mürtəddirlər" və nəinki erməni kilsəsinə sıxışdırınlar, həm də buna şərait yarananlar lənətlənməlidirlər. Belə təlim əsasında Rusiyanın çar ailəsi 1903-cü ildə ermənilər tərefindən lənətlənmişdi".

31 avqust 1903-cü il. Tiflis. Gürcüstan. Rusya mənbələrinə görə erməni kilsəsində ibadətdən sonra Qriqorian ruhanişləri xalqı məhəbbəti itaetsizliyə çağırışlırlar. Xüsusi keşif Ter-Araratov "fərqlənmişdir". Onun çıxışından sonra erməni terrorcuları vətəndaşlara tərəf 40 atəş açmışdır. 4 nəfər təhrif edən, o cümlədən keşif Ter-Araratov həbs olunmuşdur.

(davamı növbəti saylarımda)